

Alicənab, nəcib və xeyirxah Azərbaycan ziyalısı

(Əvvəli 5-ci səhifədə).

Mir Cəlal Paşayevin "Sağlam yollarda" adlı ilk kitabı 1932-ci ildə çapdan çıxmışdır. Görkəmlü alimin müxtəlif illərdə qələmə aldığı publisistik ocerklərin toplandığı bu kitabın ardınca isə onun "Boy" adlı hekayəsi və ocerklər məcməsi (1935), "Dirilən adam" (1935), "Bostan oğrusu" (1937), "Gözün aydın" (1939), "Bir gəncin manifesti" (1939), "Açıq kitab" (1941) və digər əsərləri işq üzü görmüşdür.

Mir Cəlal Paşayev "Dirilən adam" romanında Azərbaycan xalqının mübarizə tarixinin yeni bir mərhələsinin canlandırılmışdır. Yazarı bu əsərdə ötən əsrin əvvəllərində Azərbaycan kəndində və mərkəzdən uzaq şəhərlərdə hökm süren ümumi vəziyyəti, ölkədəki siyasi özbaşınalığı, hərc-mərciliyi bədii boyalarla eks etdirmişdir. "Bir gəncin manifesti" əserini Mir Cəlal yaradıcılığında zirvə saymaq olar. Roman həm məzmunu, ideyası, həmdə bədii mükəmməliyinə görə yazarının

başqa əsərlərin-dən xeyli yüksəkdə dayanır. XX əsr Azərbaycan ədəbiyyatının şedevrləri sırasında qərar tutan bu roman Mir Cəlal yaradıcılığında uzun illerdən beri davam edən mütereqqi ənənələrin xoş nəticəsidir. Bu romanda Mir Cəlal geniş xalq kütłələrinin mübarizə ruhunu düzgün təsvir etmiş, həyatı olduğu kimi göstərmişdir. Qeyd olunmalıdır ki, görkəmlü alimin vətən qarışısındaki xidmətləri də daim yüksək qiymətləndirilmişdir. O, iki dəfə "Şərəf nişanı", "Qırmızı emək bayrağı" ordenləri ilə və müxtəlif medallarla təltif edilmişdir.

Əməkdar elm xadimi Mir Cəlal Paşayev yaşadığı 70 il ərzində ömrünü Azərbaycan xalqının ədəbi-elmi və pedaqoji fikrinin inkişafına həsr etmişdir. 1978-ci il sentyabrın 28-də Mir Cəlal Paşayev vəfat etmiş, Bakıda Fəxri xiyabanda dəfn olunmuşdur. Xatirəsinə əbədiyyətdirmək üçün ölkəmizin bir sıra yerlərdə küçə, məktəb, kitabxana, mədəniyyət evi hazırlada onun adını daşıyır. Mir Cəlal cismən bizdən ayrılsada, ruhən də bizlərə, onun əsərlərindən mənəvi qida alan oxucuları ilə birgədir.

A. CƏLAŁOĞLU.

Qəbələli rəssamin fərdi sərgisi açılmışdır

Qəbələ Dövlət Rəsm Qalereyasında gənc rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü Orxan Məmmədovun fərdi sərgisi açılmışdır. Həmyerlimiz olan Orxan Məmmədov özünəməxsus maraqlı üsulla işləyib hazırladığı 18 sənət əsərini sərgiyə təqdim etmişdir. O kətan üzərin-

de yağılı boyla ilə çəkdiyi müxtəlif əsərlərinin fraqmentlərini kəsib götürərək, onları məntiqi şəkildə bir-birinə tikməklə tamaşaçını düşündürən mücerred-fəlsəfi bir tablo halına gətirmiştir. Müəllif

müstəqil sujetləri ipler və kəndirlərlə dekorativ üsulla tikarək yeni bədii cərəyan və üslublarla səsleşən, özünəməxsus abstrakt kompozisiyalar yaratmışdır. Azərbaycan rəssamlığının çağdaş nəslinin bu janra artan meyli Orxan Məmmədovun yaradıcılığına öz təsirini göstərmişdir.

Əlbəttə, bu cür əsərlərin öz tamaşaçı-

ları var. Abstrak rəssamin baxışları, yaratdığı əsərlərin qayəsi və mündərəcəsi intellektual seyirçi tərefindən daha yaxşı anlanılır və başa düşülür.

Maraqlı janrda təşkil olunan sərginin açılışında Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev,



RİH aparatının əməkdaşları, idarə və təşkilatların rəhbər işçiləri və digər ziyalılar iştirak etmişlər.

Iştirakçılar xoş təessüratla sərgidən ayrılmışlar.

Anar RÜSTƏMLİ,
rayon mədəniyyət və turizm
şöbəsinin məsləhətçisi.

Foto S. Umuyevindir.

Erməni uydurumaları və tarixi həqiqətlər

Bəşəri dəyərlərə həmişə hörmət edən biz azərbaycanlılar sovet dönməndə uzun müddət ermənilərin pisliklərini unutduq. Hətta bize elə gəlirdi ki, dünyada pis xalq yoxmuş. Doğrudan da, dünyada pis xalqın olmasına inanmaq mümkün deyil. Ona görə ki, xalqın mayasında insanlıq, ülvilik durur. Amma bədnəm qonşumuz ermənilər bu insani keyfiyyətlərdən məhrum olduqlarını son onilliklərdə murdar əməlli ilə bir daha sübut etdilər. Hər il dünya erməniləri aprelin 24-nü «erməni soyqırımı» günü kimi təqdim edirlər. Guya ermənilər həmin gün Türkiyə hökuməti tərefində kütləvi şəkildə soyqırıma-qırğına məruz qalıb. Ermənilər hətta bu saxta cəfəngiyyatla dönyanın bir neçə ölkəsinin də inandırmağa nail olublar.

Tarixə varsaq, 1915-ci il aprelin 24-dən 25-nə keçən gecə Türkiyə hökumətinin qərarı ilə ermənilərdən 235 nəfər həbs olundu. Bu ermənilər türklərə qarşı təşkil olunan iğtişaşların rəhbərləri idilər. Həmin şəxslərin bir hissəsi sürgüne göndərildi, digər hissəsi ölümlə cəzalandırıldı. Türkiyə hökuməti öz ərazisindəki erməni komitələrinin fealiyyətini qadağan etdi. 24 aprel məsələsi tekce ermənilərə aid deyildi. Ermənilərin xəyanətkarlığına görə Türkiyə hökuməti qərar verdi ki, ermənilərin bir hissəsi köçürülsün, bir hissəsi isə həbs edilsin. Şimaldan cənuba doğru müharibə zonasındaki ermənilər həmin ərazilərdən çıxarıldı. Bu zaman Türkiyənin vəziyyəti çox gərgin idi. İngilis, fransız, bolqar qoşunları artıq İstanbula çatmışdır. Türkiye bu zaman kolissiya, həm də rus qoşunlarına qarşı mübarizə aparmaq məcburiyyətində qalmışdı. Ermənilər Türkiyəyə məhz belə bir ağır vaxtda xəyanət etdilər. Onlar Türkiyəni böyüməğə çalışıban ölkələrin qoşunlarına bələdçilik, tərcüməçilik edirdilər. Rus ge-

neralları özləri etiraf edirdilər ki, Türklərə qarşı ən fədakarlıqla vuruşan ermənilərdir. 24 aprel hadisəsindən sonra enrmənilər hiss etdilər ki, artıq Türkiyə ərazisində erməni dövləti yaratmaq mümkün deyildi. 24 aprel «erməni xalqının soyqırımı günü» kimi təqdim etmək yanğısı məhə bununla bağlıdır.

Rus qoşunları geri qaydarkən ermənilər də onlarla birgə qayıtdılar. Ruslar onların özlerinə qarşı azıginlaşmasından qorxurdular. Buna görə 1917-ci ilin əvvəllərində o vaxtki rus hökuməti erməni hərbi birləşmələrini buraxdı. Azığlaşmış ermənilər İrəvan quberniyasına keçid yolunda (Qars tərəfdə) 82 türk kəndini yerlə-yeksan etdilər. Onlar yoluñ bir tərəfində lüt soyundurulmuş türk qadınlarını, o biri tərəfində isə nizələrə keçirilmiş uşaqları düzürdüler ki, erməni qoşunları bu səhnələrə baxıb ruhlansın. Bundan sonra neçə illər ərzində ermənilər türklərə qarşı amansız qırğıın əməliyyatları həyata keçirdilər.

Məlumatə görə o zaman Türkiyədə 1 milyon 300 min erməni yaşayıb. Ermənilər isə sübut etməyə çalışılar ki, genosid vaxtı Türkiyədə 1,5 milyon erməni qırılıb. Müəyyən materiallarda isə həmin dövrə Türkiyədə cəmi 700-800 min erməninin yaşadığı göstərilir. Türkiyə hökuməti həmin dövrə 300 min erməni cəzalandırıb, xəyanətkarlığına görə sürgün edib. Amerika alimi C. Makatinin fikrincə, həmin dövrə, o ərazilərdə təqribən 600 min erməni, türklər tərefindən isə 2,5 milyon nəfər ölüb.

Ermənilər Türkiyəyə qayıtmayı, təzminat almağı və burada öz dövlətlərini qurmağa bu gün də xəyal edirlər. Lakin onları bu arzusu həmişə üreklerində qala-caq.

Aslan CƏLİЛОV.

Əvvəller «Agac Günü» adı ilə qeyd olunan Beynəlxalq Yer Kürəsi Gününün tarixi XIX əsrin 70-ci illərinə təsadüf edir. Amerika Birleşmiş ştatlarının Nevrasko ştatının sakini Corc Sterling Mortonə ştatın yaşıllaşdırılmasına başlamaq üçün əhaliyə müraciət etmişdi, onun özü və ailəsi ilk olaraq ictimai yerlərdə də ağaç əkməyə başlamışdı. Tezliklə bu təşəbbüsə

bu bayram daha geniş ümumdünaya miqyası aldı. Dünyanın 141 ölkəsində- oc ümlədən bizim ölkədə Yer kürəsi Günü qeyd olunur.

XXI əsrin əvvəllərindən Azərbaycanda da milli parkların şəbəkəsi genişləndirildi.

2003-cü ildə Respublika Prezidentinin Sərəncamı ilə Bakı şəhərinin Qaradağ rayonu Salyan və Neftçala rayonlarını əhatə edən

22 aprel Beynəlxalq Yer Kürəsi Günüdür

10 minlərlə insan qoşuldu. İlk Agac Gündənət ştatın əhalisi təxminən bir milyon ağaç əkmışdı.

1982-ci ildə Nebpraska ştatında Mortonanev doğulduğu gün 22 aprel günü rəsmi olaraq həmin ştatın bayram günü elan olundu.

1970-ci ildə Agac Günü»nün adı dəyişdirilən Yer Kürəsi» Günü adlandıırıldı.

Bu günün keçirilməsində məqsəd insanların diqqətini ətraf mühitin çirkənləndirməsi və canlı aləmin qorunub saxlanması problemlərinə cəlb etmək idi.

Yer Kürəsi Günü ilk dəfə beynəlxalq səviyyədə 1970-ci il aprel 22-də qeyd olunmağa başlamışdır. Keçmiş SSRİ-də 22 aprel günü başqa adla keçirilərə də məhiyyət eyni idi. Ətraf mühitin təmizlənməsi, çox sayıda ağaç, gül kolu əkilmesi və sair tədbirlər həyata keçirilirdi.

1990-ci ildən başlayaraq Yer Kürəsi Günündə milli parkların salınması, ətraf mühitin əvvəlki vəziyyətinə qaytarılması mövzusu gündəmə gətirildi. Həmin vaxtdan

Şirvan Milli Parkı, Ağcabədi və Beyləqan rayonlarını əhatə edən Ağgöl Milli Parkı sonradan rayonumuzun və Böyük Qafqazın cənub yamaclarının füsunkar, nadir məşələrini əhatə edən Şahdağ Milli Parkı yaranmışdır.

Ölkəmizdə ətraf mühitin flora və faunasının qorunmasına çox böyük dövlət qayğısı göstərilir. Təəssüf ki, mənfur ermənilərin işgal etdiyi cənnət misallı Qarabağımızda flora və fauna vəhşicəsinə məhv edilir, ətraf mühitin çirkənləndirilir. Erməni vandalları nadir ağacı qırmaqla kifayətlənmir, hər il məşə, çöl və kolluqlarda qəsdən yüzlərə yanğın törədirler.

Bu yanğınlardan nəticəsində milyonlarla nadir ağaç və kol bitkiləri, heyvanat aləmi məhv olub. Haradasa sahibsiz, xəstə bir itin məhv edilməsinə görə vay-şivən qoparan beynəlxalq qeyri hökumət təşkilatları ermənilər tərefindən canlı və cansız təbiətin barbarcasına məhv edilməsinə seyr etməklə kifayətlənirlər.

Qüdret SƏMƏDOV.